

“AQRAR İNNOVASIYA VƏ TƏCHİZAT ŞİRKƏTİ” ASC-NİN


2025-Cİ İL ÜZRƏ İDARƏETMƏ HESABATI

1	Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi;	Aqrar İnnovasiyalar və Təchizat Şirkəti ASC VÖEN: 2005967961 05.12.2019
2	Emitentin hüquqi ünvanı və olduğu yer;	AZ1029, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ZİYA BÜNYADOV, ev.1965- Cİ MƏHƏLLƏ AZ1029 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU ZİYA BÜNYADOV ev.1965- Cİ MƏHƏLLƏ
3	Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyatı alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları;	Yoxdur
4	Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;	Yoxdur
5	Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;	Yoxdur
6	Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı;	Yoxdur
7	Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri;	*Gübrə və aqrokimyəvi məhsulların topdan satışı *Gübrə, toxum və pestisidlərin pərakəndə satışı
8	Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri;	*Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrinin idxalı (müddətsiz) *Baytarlıq preparatlarının satışı (müddətsiz)
9	Emitentin təklif etdiyi məhsullar və xidmətlər;	*Gübrə, toxum və aqrokimyəvi məhsullar (mal)
10	Emitentin işçilərinin sayı və onun rüblük dinamikası;	1) 2024-cü il üzrə - 316 (üç yüz on altı) işçi 1) 2025 ci il 1-ci rüb- 339 (üç yüz otuz doqquz) işçi 2) 2025 ci il 2-ci rüb – 312 (üç yüz on iki) işçi 3) 2025 ci il 3-cü rüb- 302 (üç yüz iki) işçi 4) 2025 ci il 4-cü rüb- 253 (iki yüz əlli üç) işçi
11	Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı;	Direktor: Quliyev Zaur Bədəl oğlu.
12	Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçıların) ayrı-ayılıqda sayı;	Fiziki şəxs:1

13	Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;	*Məcidova Afaq Hüseyn qızı *2000 ədəd adi səhm *100%
14	Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);	Yoxdur
15	Emitentin səhmdarlarının (payçıların) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat;	Hesabat dövründə 1 dəfə olmaqla ilin əvvəlində keçirilmişdir
15.1	Yığıncağın keçirilmə tarixi və yeri (ünvan);	29.06.2026 AZ1029 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU ZİYA BÜNYADOV ev.1965- Cİ MƏHƏLLƏ
15.2	Ümumi yığıncaqda qəbul edilmiş qərarlar.	2025-ci ilin yekunlarına dair Maliyyə Hesabatları (Maliyyə vəziyyəti haqqında hesabat, Mənfəət və ya zərər və digər məcmun gəlir haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və izahedici qeydlər) təsdiq edilsin.
16	Emitentin dövrüdə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir);	Yoxdur
16.1	İnvestisiya qiymətli kağızın növü və forması;	Adi səhm
16.2	investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi;	AZ1001021828 24.01.2020
16.3	İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri;	dəyəri 100 manat olan 2000 ədəd adi səhm
16.4	investisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri;	200 000 (iki yüz min) manat
16.5	Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir);	100 000 (bir yüz min) manat
16.6	Faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi;	Yoxdur
16.7	İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda).	Yoxdur
17	Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:	1. EUROCHEM 2. SOCAR Marketing və İqtisadi Əməliyyatlar İdarəsi. 3. OOO VEKTOR
17.1	Əqdin məbləği:	1. EUROCHEM – 9 441 836 manat 2. SOCAR Marketing və İqtisadi Əməliyyatlar İdarəsi – 9 000 000 manat 3. OOO VEKTOR- 3 042 172 manat
17.2	Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi.	Yoxdur
18	Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:	Hesabat dövrü ərzində aidiyyətli şəxslərlə əqdlər bağlanmamışdır.
18.1	Bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği;	Hesabat dövrü ərzində aidiyyətli şəxslərlə əqdlər bağlanmamışdır.
18.2	Aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi.	Yoxdur
19	İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi;	29.06.2026
20	Hesabatın açıqlanma mənbəyi haqqında məlumat.	Aisco.az

Direktor

Baş mühasib



Quliyev Zaur Bədəl oğlu

Zeynalov Fuad Qalib oğlu

"AQRAR İNNOVASIYA VƏ TƏCHİZAT ŞİRKƏTİ"
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
uyğun hazırlanmış Maliyyə Hesabatları və
Müstəqil Auditorun Rəyi**

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

"AQRAR İNNOVASIYA VƏ TƏCHİZAT ŞİRKƏTİ" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MÜNDƏRİCAT

	Səhifə
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI	1
MÜSTƏQİL AUDİTORUN RƏYİ	2-3
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI	
Məcmu gəlir haqqında hesabat	4
Maliyyə vəziyyəti haqqında hesabat	5
Kapitalda dəyişiklik haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7
Maliyyə hesabatları üzrə qeydlər	8-20

MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

Müstəqil auditor hesabatının 2-ci səhifədə təqdim olunmuş müstəqil auditorun rəyində şərh edilən müstəqil auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat "Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC ("Müəssisə") maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır.

Rəhbərlik Müəssisənin 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini, əməliyyatlarının nəticələrini və həmin tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkətini, kapitalda dəyişikliklər hesabatını düzgün və Beynəlxalq Mühəsibat Uçotu Standartlarına ("BMUS") müvafiq qaydada əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır:

- Uyğun mühəsibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqi və məqsədə uyğun təxminlərin və qərarların qəbul edilməsi;
- BMUS- na uyğunluğun bəyan edilməsi və əgər bu standartlardan əhəmiyyətli kənarlaşmalar varsa, bu halların maliyyə hesabatlarında açıqlanması və izah edilməsi : və
- Əgər yaxın gələcəkdə Müəssisə işini normal şərtlər altında davam etdirəcəksə, hesabat tarixinə maliyyə hesabatlarını daimilik prinsipi əsasında hazırlanması.
Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır;
- Müəssisənin daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Müəssisənin maliyyə hesabatlarının BMUS-na uyğun olaraq düzgün hazırlanması və Müəssisənin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühəsibat sisteminin təşkil edilməsi;
- Beynəlxalq mühəsibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühəsibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Şirkətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarının bəyan olunması 29 iyun 2026-cı il tarixində Rəhbərlik tərəfindən təsdiq olunmuşdur.



Quliyev Zaur Bədal oğlu
Direktor
29 iyun 2026-cı il

Bakı, Azərbaycan Respublikası

Zeynalov Fuad Qalib oğlu
Baş mühəsib

MÜSTƏQİL AUDİTORUN HESABATI

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC-nin Təsisçi və Rəhbərliyinə:

RƏY

Biz, "Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC-nin (bundan sonra "Müəssisə") 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti, mənfəət və ya zərər və digər məcmu gəlirlər, kapitalda dəyişikliklər və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarından, habelə mühasibat uçotunun əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Müəssisənin 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Rəy üçün əsaslar

Biz auditə Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabımızın "Maliyyə hesabatlarının auditə üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tələblərinə uyğun olaraq Müəssisədən asılı deyilik və biz digər etik öhdəliklərimizi və bu məcəllənin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditə baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvələr nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Müəssisəni ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Müəssisənin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi 15A,
Premium Biznes center, 4-cü mərtəbə

Tel: (+994 51) 519 16 25

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda,

BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkar edir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Azayev Emin Əlisəttar oğlu

**"AFR SERVICES CO" MMC-nin
Direktor – auditoru**

29 iyun 2026-cı il, Bakı, Azərbaycan Respublikası

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC
Mənfəət və zərər haqqında hesabat
 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə
 (Azərbaycan manatı ilə)

	Qeydlər	31.12.2025	31.12.2024
Əsas əməliyyat gəliri	4	37 846 377,08	37 415 263,87
Satışın maya dəyəri	5	(31 417 492,96)	(30 612 817,22)
Satış gəliri		6 428 884,12	6 802 446,65
Digər gəlirlər	4	2 637 651,13	130 589,04
Cəmi gəlir		9 066 535,25	6 933 035,69
Kommersiya xərcləri	6	(5 075 845,08)	(5 636 559,71)
İnzibati xərclər	7	(2 955 224,36)	(2 748 005,23)
Sair əməliyyat xərcləri	8	(406 625,58)	(23 323,31)
Maliyyə xərcləri	9	(495 673,43)	(280 937,61)
Gəlirdən çıxılan vergilər	10	(4 566,35)	(4 943,25)
Mənfəət vergisindən əvvəl mənfəət (zərər)	11	128 600,45	(1 760 733,42)
Mənfəət vergisi		--	--
Hesabat dövrünün xalis mənfəəti (zərəri)		128 600,45	(1 760 733,42)

Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi adından imzalayan və buraxılmasına icazə verənlər:



Quliyev Zaur Bədəl oğlu
Direktor

29 iyun 2026-cı il
 Bakı, Azərbaycan Respublikası

Zeynalov Fuad Qalib oğlu
Baş mühasib

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC
Maliyyə vəziyyəti haqqında hesabat
 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

Aktivlər	Qeydlər	31.12.2025	31.12.2024
Cari aktivlər			
Pul vəsaitləri və pul vəsiatlərinin ekvivalentləri	15	3 356 370,41	1 834 779,31
Qısamüddətli debitor borcları	14	2 404 502,15	1 955 899,34
Ehtiyatlar	13	6 580 701,57	7 711 389,37
Digər qısamüddətli aktivlər	16	3 526 635,78	6 622 970,76
Dövlət büdcəsinə vergilər üzrə	14	14 504,33	110 148,16
Cəmi cari aktivlər		15 882 714,24	18 235 186,94
Uzunmüddətli aktivlər			
Əmlak və avadanlıqlar	12	684 476,34	532 020,78
Qeyri-maddi aktivlər		130 752,29	148 011,05
Cəmi uzunmüddətli aktivlər		815 228,63	680 031,83
Cəmi aktivlər		16 697 942,87	18 915 218,77
Kapital və öhdəliklər			
Öhdəliklər			
Qısamüddətli öhdəliklər			
Qısamüddətli kreditör borcları	21	325 539,36	388 006,75
Vergi və başqa fondlar üzrə öhdəlik	20	10 002,41	48 200,00
Əməyin ödənişi üzrə borclar		22 116,83	53 482,62
Digər cari öhdəliklər	22	200 000,00	200 000,00
Cəmi qısamüddətli öhdəliklər		557 658,60	689 689,37
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	18	5 453 957,99	4 873 718,46
Uzunmüddətli kreditör borcları	19	9 196 831,97	10 957 608,81
Cəmi uzunmüddətli öhdəliklər		14 650 789,96	15 831 327,27
Cəmi öhdəliklər		15 208 448,56	16 521 016,64
Kapital və ehtiyatlar			
Ödənilmiş (nizamnamə) kapitalı	17	200 000,00	200 000,00
Kapital ehtiyatları		--	--
Bölüşdürülməmiş mənfəət və digər rezervlər		1 289 494,30	2 194 202,13
Cəmi kapital və ehtiyatlar		1 489 494,30	2 394 202,13
Cəmi kapital və öhdəliklər		16 697 942,87	18 915 218,77

Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi
 adından imzalayan və buraxılmasına icazə
 verənlər:


Quliyev Zaur Bədəl oğlu
 Direktor


Zeynalov Fuad Qalib oğlu
 Baş mühasib

29 iyun 2026-cı il, Bakı, Azərbaycan Respublikası
 8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.


"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC
Kapitalda dəyişikliklər haqqında hesabat

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə
 (Azərbaycan manatı ilə)

	Nizamnamə Kapitalı	Əlavə kapital və Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	Cəmi kapital
01 yanvar 2024-cü il tarixinə qalıq	<u>200 000,00</u>	<u>3 790 441,05</u>	<u>3 990 441,05</u>
Dövr üzrə xalis mənfəət və zərər	--	(1 760 733,42)	(1 760 733,42)
Kapital ehtiyatları	--	164 494,51	164 494,51
Elan edilmiş dividendlər	--	--	--
Mənfəətdən istifadə	--	--	--
31 dekabr 2024-cü il tarixinə qalıq	<u>200 000,00</u>	<u>2 194 202,13</u>	<u>2 394 202,13</u>
Dövr üzrə xalis mənfəət və zərər	--	128 600,45	128 600,45
Kapital ehtiyatları	--	--	--
Elan edilmiş dividendlər	--	(100 000,00)	(100 000,00)
Mənfəətdən istifadə	--	(933 308,28)	(933 308,28)
31 dekabr 2025-cü il tarixinə qalıq	<u>200 000,00</u>	<u>1 289 494,30</u>	<u>1 489 494,30</u>

Maliyyə hesabatlarının Təşkilatın rəhbərliyi adından imzalayan və buraxılmasına icazə
 verənlər:


Quliyev Zaur Bədar oğlu
 Direktor


Zeynalov Fuad Qalib oğlu
 Baş mühasib

29 iyun 2026-cı il
 Bakı, Azərbaycan Respublikası

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (birbaşa metod)**

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

Göstəricilərin adı	Qeydlər	31.12.2025	31.12.2024
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar		37 119 470,66	37 548 933,29
Royaltilər, yığımlar və komisiyon haqqları üzrə daxilolmalar		0,00	
Digər gəlirlərdən daxilolmalar		19 609,01	155 309,21
Əməliyyat fəaliyyətindən cəmi daxilolma		37 139 079,67	37 704 242,50
Mallara və xidmətlərə görə xaricolmalar		(29 446 189,51)	(30 992 866,07)
İşçi heyətinə pul vəsaitlərinin ödənişləri		(3 098 518,69)	(2 833 548,72)
Digər vergilərə görə xaricolmalar		(1 832 600,40)	(881 733,29)
Əməliyyat fəaliyyətindən yaranan faiz ödənişləri üzrə xaricolmalar		(379 194,01)	(280 937,61)
İcarə haqqı üzrə ödənişləri		(412 267,35)	(554 291,01)
Bank xidmət haqqı üzrə ödənişləri		(727 040,50)	(712 755,94)
Yanacaq haqqı üzrə ödənişləri		(117 088,00)	(125 572,05)
Sığorta haqqı üzrə ödənişləri		(25 262,80)	(32 149,79)
Digər ödənişlərə görə xaricolmalar		(21 832,34)	(374 254,63)
Əməliyyat fəaliyyətindən cəmi xaricolmalar		(36 059 993,6)	(36 788 109,1)
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		1 079 086,07	916 133,39
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Torpaq tikili və avadanlıqların qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərin xaricolmaları		(37 734,45)	(48 963,65)
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		(37 734,45)	(48 963,65)
Maliyyə əlaqələrindən yaranan pul vəsaitlərinin hərəkəti			
Səhmlərin və digər maliyyə alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərin daxilolmaları		-	-
Təminatlı istiqrazların borc sənədlərinin veksellərin istiqraz və əvəzlərin girov kağızlarının buraxılmasından və digər qısamüddətli və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərin daxilolması		6 300 000,00	6 050 000,00
Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları		(5 719 760,52)	(3 642 650,93)
Verilmiş borclar üzrə pul vəsaitlərinin daxilolmaları		165 000,00	-
Məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərin xaricolmaları		-	-
Verilmiş borclar üzrə xaricolmalar		(165 000,00)	(1 700 000,00)
Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları		(100 000,00)	
Maliyyə əlaqələrindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		480 239,48	707 349,07
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)			
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti			
Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin əvvəlində olan məbləği		1 834 779,31	260 260,50
İl ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalmı)		1 521 591,10	1 574 518,81
Xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri			-
Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan məbləği	15	3 356 370,41	1 834 779,31


Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi adından imzalayan və buraxılmasına icazə verənlər:


Quliyev Zaur Badal oğlu
Direktor

29 iyun 2026-cı il

Bakı, Azərbaycan Respublikası

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.


Zeynalov Fuad Qalib oğlu
Baş mühasib

"Aqrar Innovasiya və Təchizat Şirkəti" ASC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

1. CƏMİYYƏT HAQQINDA MƏLUMAT

"Aqrar Innovasiya və Təchizat Şirkəti" ASC (bundan sonra "Müəssisə") 05 dekabr 2019-ci ildə təsis (VÖEN 2005967961) edilmişdir.

Müəssisənin nizamnamə kapitalının miqdarı elan edilmiş, lakin ödənilməmişdir.

Müəssisə Azərbaycan Respublikasının qanunvericiliyi ilə aşağıdakı məqsədlər üçün yaradılmışdır:

- Gübrə və aqrokimyəvi məhsulların topdan satışı;
- Müəssisə AR-nın qanunvericiliyi ilə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul ola bilər

31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə Müəssisənin nizamnamə kapitalında təsisçilərin payı aşağıdakı kimi olmuşdur:

Təsisçilər	<u>31.12.2025</u>	<u>31.12.2024</u>
Məcidova Afaq Hüseyn qızı	100%	100%
Cəmi	<u>100%</u>	<u>100%</u>

Qanuni təmsilçi: Quliyev Zaur Bədəl oğlu

Müəssisənin hüquqi ünvanı: AZ 1029 Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, 1965-ci məhəllə.

Bu maliyyə hesabatları 29 iyun 2026-cı il tarixində Rəhbərlik tərəfindən təsdiq olunmuşdur.

2. ƏMƏLİYYAT MÜHİTİ

Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar aqrar sektorun da genişlənməsi və inkişafına müsbət təsir göstərir. Müvafiq olaraq yerli qanunvericilik aktları da müxtəlif əlavə və dəyişikliklərə məruz qalır.

3. TƏQDİMATIN ƏSASI

Təqdimatın əsası

Müəssisə mühasibat yazılışlarını Beynəlxalq mühasibat uçotu qaydaları əsasında aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat qaydaları əsasında hazırlanmış və zəruri düzəlişlər edilmişdir.

Maliyyə hesabatlarının hazırlanmasında hesabat tarixinə aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə və hesabat dövründə gəlir və xərclərin qeydə alınmış məbləğlərinə təsir edə biləcək hesablamalardan istifadə olunur.

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

Əməliyyat valyutası

Təqdim olunan maliyyə hesabatlarında əməliyyat valyutası Azərbaycan Manatıdır (AZN).

UÇOT SİYASƏTLƏRİ

Aşağıdakı uçot siyasətləri əsaslı surətdə əhəmiyyətli olan maddələrə müvafiq olaraq müəssisənin maliyyə hesabatlarında tətbiq edilmişdir.

Uçot metodu

Maliyyə hesabatları ilkin dəyər konsepsiyası əsasında hazırlanmışdır.

Əsas əməliyyat gəliri

Əsas əməliyyat gəliri hesablama metodu əsasında tanınır və tanınma alıcı ilə müqavilənin bağlandığı andan başlanır.

Digər gəlirlər

Digər gəlirlər aidiyyəti əməliyyatlar başa çatdıqda gəlirin kreditinə yazılır. Əməliyyat xərcləri və digər xərclər adətən mallar alındıqda və ya xidmətlər yerinə yetirildikdə hesablama metodu ilə qeyd olunur.

Pul vəsaitləri və ekvivalentləri

Pul vəsaitləri – nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.

Pul vəsaitlərinin ekvivalentləri – ödəmə müddəti üç ayadək olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalan qısamüddətli qoyuluşlardır. Pul vəsaitlərinin ekvivalentlərinə hesabat ilinin sonunda xalis pul vəsaitləri və onların ekvivalentlərinə əlavə edilən hər-hansı bank overdraftı da daxildir.

Banklarda yerləşdirilmiş əmanətlər

Banklarda yerləşdirilmiş əmanətlər qarşı tərəfə pulun birbaşa verilməsindən yaranır. Banklarda yerləşdirilmiş əmanətlər pul vəsaitinin qarşı tərəfə ödəmə şəklində verildikdə qeydə alınır.

Ödəniş tarixinədək saxlanılan investisiyalar

Ödəniş tarixinədək saxlanılan investisiyalar saxlanılan investisiyalar müəyyənləşdirilən və sabit ödənişli borc qiymətli kağızlardır. Bu cür qiymətli kağızlar ilk olaraq ədalətli dəyər üstgəl birbaşa əməliyyat xərcləri məbləğində tanınır.

Alınacaq vəsaitlər və qabaqcadan ödəmələr

Alınacaq vəsaitlər göstərilmiş xidmətlər nəticəsində yaranan debitor borclardan və digər vəsaitlərdən ibarətdir. Debitor və kreditor borcları bunun üçün hüquqi əsas olduqda əvəzləşdirilir. Müəssisə xalis və ya hesablaşma niyyətinə malik olur. Alınacaq vəsaitlər müqavilə bağlandığı tarixdə qeydə alınır və xidmətlər göstərildiyi zaman mənfəət və zərər hesabatında yazılır. Qabaqcadan ödəmələr ödəmə tarixində qeydə alınır və xidmətlər yerinə yetirildikdə mənfəət və zərər hesabatına daxil edilir.

Torpaq, tikili, avadanlıq və amortizasiya

Aktiv kimi tanına bilən torpaq, tikili və avadanlıq obyektı əldə olunan zaman ilkin dəyəri əsasında tanınır. "İlkin dəyər" ödənilmiş pul və ya pul ekvivalentlərinin məbləğinə və ya ödənilmiş hər hansı digər əvəzləşmənin ədalətli dəyərində bərabərdir. Əsas vəsaitlər yığılmış köhnəlmə və hər hansı qiymətdən düşmə zərəri çıxılmaqla ilkin dəyərlə tanınır (ilkin dəyər modeli). Torpaq istisna olmaqla əsas vəsaitlərin köhnəlməsi "azalan qalıq metodu" əsasında aktivlərin illik köhnəlmə dərəcələri istifadə etməklə hesablanır:

Binalar, tikililər və qurğular	7%-ə qədər
Maşın və avadanlıqlar	20%-ə qədər
Hesablama texnikası	25%-ə qədər
Nəqliyyat vasitələri	25%-ə qədər
Digər aktivlər	20%-ə qədər

Hər bir maliyyə ilinin sonunda aktivlərin qiymətdən düşmə zərərini müəyyən etmək üçün ilkin dəyərə əsaslanan balans dəyəri ilə bərpa oluna bilən dəyəri müqayisə edilir. Əgər balans dəyəri bərpa oluna bilən dəyərindən əhəmiyyətli dərəcədə artıq olarsa, bu iki dəyər arasındakı fərq mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilməklə balans dəyəri bərpa oluna bilən dəyərində qədər silinir.

Qeyri-maddi aktivlər və amortizasiya

Qeyri-maddi aktiv aşağıdakı meyarlara cavab verdikdə tanınır:

- Bu aktiv fiziki formaya malik olmayan qeyri monetar aktiv olmalıdır;
- Ayrıca tanına bilməlidir;

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

- Müəssisə aktiv üzərində nəzarət imkanına malik olmalıdır;
- Gələcəkdə iqtisadi səmərələr yaratmalıdır;
- Gələcəkdə iqtisadi səmərələrin müəssisəyə daxil olacağı ehtimalı olmalıdır;
- Aktivin dəyəri etibarlı qiymətləndirilməlidir.

Bu meyalardan hər-hansı yerinə yetirilmədikdə xərclər qeyri-maddi aktiv kimi deyil, onların yarandığı dövrün xərcləri kimi tanınır. Qeyri-maddi aktivlərin tanınması onların ilkin dəyəri əsasında aparılır. Müəssisə ilkin tanınmadan sonra qeyri-maddi aktivini amortizasiya çıxılmaqla ilkin dəyər ilə uçota alır ("ilkin dəyər modeli"). Qeyd etmək lazımdır ki, faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlər amortizasiya oluna bilərlər, faydalı istifadə müddətləri qeyri-müəyyən olan qeyri-maddi aktivlər isə amortizasiya oluna bilməzlər. Müəssisə faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlərə amortizasiyanı "azalan qalıq metodu" ilə hesablayır. Bundan əlavə, balans dəyəri təyin edilmiş ədalətli dəyərle müqayisə edilməli və ədalətli dəyər balans dəyərindən əhəmiyyətli dərəcədə aşağı olduqda, balans dəyərindən qiymətdən düşmə zərəri çıxılmalıdır. Aktiv qiymətdən düşmüş olduqda, ona amortizasiyanın standart qaydalarının tətbiq edilməsi davam etdirilməlidir.

Ehtiyatlar

Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha aşağı olan dəyərle qiymətləndirilir.

Vergilər

Vergilərin məbləği balans tarixinə qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesablanır.

Mənfəət vergisi

Mövcud vergi qanunvericiliyinə əsasən müəssisə göstərdiyi fəaliyyət sahəsinə uyğun olaraq mənfəət vergisinin ödəyicisi olmuşdur.

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

İnvestisiyalar

Digər müəssisələrin qiymətli kağızlarına və aktivlərinə qısamüddətli və uzunmüddətli investisiyalar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə tanınır.

Ödəniş tarixənədək saxlanılan investisiyalar

Adətən aşağıdakı beş meyara uyğun olduğu zaman investisiyalar "ödəniş müddətinə qədər saxlanılan investisiyalar" kimi təsnifləşdirilir:

qeyri-törəmə aktivlərdir;

sabit və ya müəyyənləşdirilə bilən ödənişlərdir;

sabit ödəmə müddətinə malik olmalıdırlar;

müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üzrə kəskin niyyəti vardır;

müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üçün maliyyə imkanına malikdir.

Maliyyə alətləri və onların ədalətli dəyəri

Maliyyə alətləri bir müəssisənin maliyyə aktivlərinin və digər müəssisənin maliyyə öhdəliyinin yaranmasına səbəb olan hər hansı sənəd və ya müqavilədir. Bu ikili aspekt hər zaman mövcüd olmalıdır. Əgər bu aspektlərdən hər hansı biri mövcüd deyilsə, onda müqavilə maliyyə aləti deyildir.

Ədalətli dəyər, məcburi satış və ya ləğvetmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və sərbəst katirovkası olan bazar qiymətləri ilə təsdiqlənir.

Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri Müəssisə tərəfindən mövcüd bazar məlumatlarından (əgər mövcüd olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir. Maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən Rəhbərlik bütün mövcüd bazar məlumatlarından istifadə edir.

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

Maliyyə aktivləri

Pul vəsaiti, digər müəssisədə kapital aləti (yəni, bir qayda olaraq səhmlər), digər müəssisədən pul vəsaiti almaq üzrə müqavilə hüququ, müəssisənin əlverişli şərtlər əsasında öz maliyyə aktivlərini və öhdəliklərini mübadilə etməsi üzrə müqavilə hüququ, müəssisənin ödənişi öz payların potensial olaraq dəyişən sayı formasında qəbul etməsini tələb edən müqavilə hüququ, müəssisənin öz payların sabit sayı üzrə hesablaşması ilə əlaqədar törəmə müqavilə maliyyə aktivləri hesab olunur.

Maliyyə öhdəlikləri

Digər müəssisəyə pul vəsaitinin ödənilməsi ilə əlaqədar müqavilə öhdəliyi (kreditör borclar, kreditlər), müəssisə üçün əlverişli ola bilməyən maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin mübadiləsi ilə əlaqədar olan müqavilə öhdəliyi, müəssisənin ödənişi öz səhmlərinin potensial olaraq dəyişən sayı formasında həyata keçirməsini tələb edən müqavilə öhdəliyi, müəssisənin öz payların sabit sayı üzrə hesablaşması ilə əlaqədar törəmə müqavilə öhdəliyi maliyyə öhdəlikləri hesab olunur.

Maliyyə aktivləri və ya maliyyə öhdəliyinin amortizasiya edilmiş dəyəri və effektiv faiz metodu

Bu iki anlayış maliyyə aktivləri və ya maliyyə öhdəliyinin ilkin tanınma dəyəri üzrə tələb olunan hesablamalara aid edilir. Amortizasiya edilmiş dəyər sadəcə olaraq müddət üzrə pul vəsaitlərinin hərəkətini deyil, aktiv (və ya öhdəlik) müddətində qazanılmış real maliyyə gəlirlərini (və ya yaranmış məsrəfləri) nəzərdə tutur. Effektiv faiz dərəcəsi diskontlaşdırma əmsalı kimi istifadə olunaraq gələcək gəlir axını (investisiyadan gələn) xalis balans dəyərində endirilir. Həmin faiz dərəcəsi sonradan aktivin əldə edildiyi hər bir müddət üzrə əldə olunan maliyyə gəlirlərini müəyyənləşdirdikdən sonra, aktivin balans dəyəri hesablanır.

Qiymətləndirilmiş öhdəliklər

Gələcəkdə yaranacaq öhdəlik ehtimal edildikdə, bu ehtimal yarandığı andan bəri qeyd edilmiş öhdəlik kimi tanınır.

Xarici valyuta əməliyyatı

Müəssisənin əməliyyat valyutası manatdır. Xarici valyutada olan monetar maddələr (kassa qalığı, hesab qalığı, debitor borclar, kreditör borclar, öhdəliklər və s.) Müəssisənin balans hesabatının bağlandığı tarixə (31 dekabr) olan valyuta məzənnəsindən istifadə etməklə hesabat verdiyi valyutaya dəyişilir. Xarici valyutada olan maya dəyəri ilə qiymətləndirilən qeyri-monetar maddələr tanınmış maya dəyəri nəticəsində ilkin əməliyyatın aparıldığı zaman mövcud olan valyuta məzənnəsi istifadə olmaqla çevrilir. Xarici valyutada olan ədalətli dəyər müəyyən edilən (və ya yenidən qiymətləndirilmə aparılan) günə olan valyuta məzənnəsi istifadə olunmaqla çevrilir. Xarici valyuta ilə ifadə olunmuş monetar maddələr ilə əlaqədar yaranan məzənnə fərqləri mənfəət və zərər haqqında hesabat vasitəsi ilə mühasibat uçotuna daxil edilir. Qeyri-monetar maddələrlə bağlı digər mənfəət və ya zərərin mənfəət və zərər haqqında hesabat vasitəsi ilə tanındığı hallarda

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

Yaranan məzənnə fərqləri də həmçinin bu hesabatlara daxil edilir. Mənfəət və ya zərərər kapital vasitəsi ilə tanındığı hallarda müvafiq olaraq, məzənnə fərqləri də həmçinin kapital vasitəsi ilə tanınır.

Xarici valyuta balansında istifadə olunan əsas dərəcə Azərbaycan Respublikası Mərkəzi Bankının ("ARMB") rəsmi məzənnələri əsasında aşağıda göstərilib:

	<u>31.12.2025</u>	<u>31.12.2024</u>
AZN/ 1 ABŞ dolları	1,7000	1,7000
AZN/ 1 Avro	2,0022	1,7724

Əvəzləşdirmə

Maliyyə aktivləri və öhdəlikləri yalnız o zaman əvəzləşdirilir ki, qarşılıqlı əvəzləşdirmənin həyata keçirilməsi üçün qanuni hüquq mövcud olmalı, iki alətin qarşılıqlı əvəzləşdirilməsi niyyəti və hər iki müqavilənin eyni zamanda reallaşdırılması niyyəti olsun.

İşçi heyəti ilə bağlı xərclər və aidiyyəti ayırmalar

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Müəssisə işçilərin əmək haqlarından məcburi sosial sığorta haqları tutur və onları Dövlət Sosial Müdafiə Fonduna köçürür. Bundan əlavə bu tip təqaüd sistemi işəgötürən tərəfindən işçilərin əmək haqqı fondunun müəyyən faizi kimi Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları ayırmalarını nəzərdə tutur. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən yerinə yetirilir. Müəssisə Dövlət Sosial Müdafiə Fondunun qaydalarından əlavə ümumi əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış işçilər tərəfindən cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı fərdi qaydalara malik deyildir. Bundan başqa, Müəssisədə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

Əməliyyatların təsviri	31.12.2025	31.12.2024
4. GƏLİRLƏRİN TƏHLİLİ	40 484 028,21	37 545 852,91
Malların təqdim edilməsindən gəlirlər	37 846 377,08	37 415 263,87
Əmlakın icarəsindən gəlirlər	-	20 466,09
Əsas vəsaitlərin təqdim edilməsindən gəlirlər	4 394,96	5 935,40
Ümidsiz kreditor borcların silinməsindən gəlirlər	2 633 256,17	
Xarici valyutaların manata müsbət məzənnə fərqi		104 187,55
5. SATIŞIN MAYA DƏYƏRİ	(31 417 492,96)	(30 612 817,22)
Satışın maya dəyəri	(31 417 492,96)	(30 612 817,22)
6. KOMMERSİYA XƏRCLƏRİ	(5 075 845,08)	(5 636 559,71)
Əmək haqqı	(1 875 957,39)	(1 800 355,02)
Sosial sığorta haqqları	(345 604,63)	(339 773,76)
Reklam xərci	(172 915,03)	(252 489,78)
Təmir xərci	(5 670,43)	(8 429,25)
Sair xərclər	(326 816,25)	(283 436,58)
Mal-material xərcləri	(105 123,36)	(96 231,89)
Nəqliyyat xərcləri	(415 630,27)	(964 476,94)
İcarə haqqı	(1 123 416,04)	(1 211 771,43)
Bank xərci	(704 711,68)	(679 595,06)
7. İNZİBATİ XƏRCLƏR	(2 955 224,36)	(2 748 005,23)
Əmək haqqı	(726 563,49)	(731 016,88)
Sosial sığorta haqqları	(137 180,65)	(140 423,98)
İcarə haqqı	(115 423,76)	(134 084,16)
Rabitə xərci	(169 079,37)	(79 317,32)
Yanacaq xərci	(119 873,10)	(128 687,10)
Sığorta xərci	(27 028,80)	(33 331,79)
Ezamiyyə xərcləri	(123 684,25)	(85 832,81)
Mühafizə xərci	(12 977,86)	(32 199,89)
Kommunal və enerji xərcləri	(1 528,10)	(2 062,06)
Konsaltinq xidmət haqqı xərci	(1 382 842,00)	(1 219 518,20)
Amortizasiya xərci	(139 042,97)	(161 531,04)
8. SAİR ƏMƏLİYYAT XƏRCLƏRİ	(406 625,58)	(23 323,27)
Sair əməliyyat xərcləri	(21 033,66)	(23 323,27)
Məzənnə fərqi	(385 591,92)	-
9. MALİYYƏ XƏRCLƏRİ	(495 673,43)	(280 937,61)
Faizlərlə bağlı xərclər	(495 673,43)	(280 937,61)
10. GƏLİRDƏN ÇIXILAN VERGİLƏR	(4 566,35)	(4 943,25)
Torpaq vergisi	(32,00)	(32,00)
Əmlak vergisi	(4 534,35)	(4 911,25)
Hesabat dövrünün xalis mənfəəti(zərəri)	128 600,45	(1 760 733,42)

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC
Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

11. MƏNFƏƏT

Müəssisə vergi hesabatlarını Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələbləri əsasında hazırlayır və bu tələblər maliyyə hesabatlarının tələblərindən fərqlənir. 2025-ci ilin maliyyə nəticələrinə görə Müəssisə 128 600,45 manat mənfəət əldə etmiş və əvvəl ki, illərin yığılmış zərəri hesabına il üzrə mənfəət vergisi hesablanmamışdır.

12. ƏSAS VƏSAİTLƏR VƏ QEYRİ MADDİ AKTİVLƏR

Göstəricilər	Torpaq	Binalar və qurğular	Maşın və avadanlıq	Yüksəksək Texnologiya məhsulları	Nəqliyyat vasitələri	Digər əsas vəsaitlər	Qeyri-maddi aktivlər	Cəmi
01.12.2024-cü il tarixə qalıq dəyəri		96 963,99	64 108,44	154 719,42	112 514,25	211 065,47	109 878,29	749 249,86
2024-cü ildə daxilolma			3 714,18	14 263,87	14 606,57	18 069,20	52 746,00	103 399,82
2024-cü ildə xaricolma (silinmə)			926,44	468,81		9 691,51		11 086,76
2024-cü ildə hesablanmış köhnəlmə		19 392,80	13 379,24	42 128,62	28 128,56	43 888,63	14 613,24	161 531,09
31.12.2024-cü il tarixə qalıq dəyəri		77 571,19	53 516,94	126 385,86	98 992,26	175 554,53	148 011,05	680 031,83
01.01.2025-31.12.2025 ci ildə daxilolma	170 000,00				57 190,00	47 050,00		274 240,00
01.01.2025-31.12.2025 ci ildə xaricolma (silinmə)				473,35		3 752,99		4 226,34
01.01.2025-31.12.2025 ci ildə hesablanmış köhnəlmə		15 514,24	10 703,39	31 438,68	25 519,12	34 382,67	17 258,76	134 816,85
31.12.2025-cü il tarixə qalıq dəyəri	170 000,00	62 056,95	42 813,55	94 473,83	130 663,14	184 468,87	130 752,29	815 228,63
31.12.2025 ci ilə yığılmış köhnəlmə		39 902,40	46 390,39	168 306,87	175 800,03	159 159,10	49 190,63	638 749,41
31.12.2025 ci il tarixə ilkin dəyəri	170 000,00	101 959,35	89 203,94	262 780,70	306 463,17	343 627,97	179 942,92	1 453 978,05

- 2024-cü ildə digər aktivlərin tərkibində nəzərə alınmış torpaq sahəsi üzrə 170 000 manat 2025-ci ildə əsas vəsaitlər cədvəlində təsniflənərək nəzərə alınmışdır.
- 2025-ci ildə 1 ədəd nəqliyyat vasitəsi alınıb və dəyəri 37 734,45 manat-dır.
- 2025-ci ildə normadan artıq təmir xərci 19 455,55 manat məbləğ nəqliyyat vasitələri üzrə kapitallaşdırılmışdır.

13. EHTİYYATLAR

Əsas materiallar

Ehtiyatlar

31.12.2025

--

6 580 701,57

6 580 701,57

31.12.2024

--

7 711 389,37

7 711 389,37

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

14. QISAMÜDDƏTLİ DEBİTOR BORCLARI

	<u>31.12.2025</u>	<u>31.12.2024</u>
Sifarişçilərin qısamüddətli debitor borcları	2 404 502,15	1 955 899,34
Büdcə ilə hesablaşmalar	14 504,33	110 148,16
Əmək haqqı	--	--
Sair debitor borcu	--	--
	<u>2 419 006,48</u>	<u>2 066 047,50</u>

15. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

Borcverənin adı	Valyuta	31.12.2025 ci il tarixə qalıq Valyuta ilə	31.12.2025 ci il tarixə qalıq AZN Ekvivalenti ilə	31.12.2024 ci il tarixə qalıq Valyuta ilə	31.12.2024 ci il tarixə qalıq AZN Ekvivalenti ilə
Bank Respublika ASC	AZN	2 031 551,85	2 031 551,85	1 240 824,46	1 240 824,47
	USD	760,46	1 301,23	0,01	0,02
	EUR	14,19	28,41	0,00	0,00
	RUB	1 000,00	21,72	99,86	1,63
Paşa Bank ASC	AZN	691 185,79	691 185,79	39 016,67	39 016,67
	USD	10,67	17,85	562,19	955,73
	EUR	139,00	278,31	29,00	51,40
	RUB		0,00	0,16	0,00
Kapital Bank	AZN	621 040,95	621 040,95	544 004,84	544 004,84
	USD	5,52	8,88	4 670,99	7 940,69
	EUR	223,43	447,35	0,00	0,00
	RUB	414 416,07	8 999,04	0,00	0,00
Muğan Bank	AZN	1,18	1,18	1,18	1,18
	USD	755,59	1 284,50	755,59	1 284,50
Access Bank	USD	73,10	124,27	73,10	124,27
ƏDV Depozit	AZN	79,08	79,08	573,91	573,91
Yekun məbləğ:		3 761 256,88	3 356 370,41	1 830 611,96	1 834 779,31

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC

Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

16. SAİR QISAMÜDDƏTLİ AKTİVLƏR

	<u>31.12.2024</u>	<u>31.12.2024</u>
Gələcək dövrün xərcləri	--	--
Verilmiş avanslar	--	--
Digər aktivlər	3 526 635,78	6 622 970,76
	3 526 635,78	6 622 970,76

17. NİZAMNAMƏ KAPİTALI

Nizamnamə kapitalı ilkin dəyər ilə tanınır. Təsisçilərin payı vəsait şəklində deyil, aktiv və ya başqa formada kapitalla əlavə etdikdə onların dəyəri əməliyyatın aparıldığı tarixə ədalətli dəyər ilə qeydə alınır. 31 dekabr 2025-ci il tarixinə Müəssisə nizamnamə kapitalı 2 000 ədəd adi, adlı sənədsiz səhm, hər biri 100 manat məbləğində 2 000 ədəd olmaqla 200 000,00 manat məbləğində elan edilmiş və ödənilməmişdir.

18. UZUNMÜDDƏTLİ FAİZ XƏRCLƏRİ YARADAN ÖHDƏLİKLƏR

Borçverənin adı	Müqavilə üzrə illik % dərəcəsi	Borcun alınma tarixi	Alınmış borc məbləği	31.12.2025 ci il tarixə qalıq borc	31.12.2024 cü il tarixə qalıq borc
Bank Respublika ASC	6%	01.01.2024	1 020 000,00	0,00	524 592,46
	12%	22.08.2024	1 000 000,00	316 053,22	811 417,00
	11,50%	23.09.2024	600 000,00		407 709,00
	12,50%	22.08.2024	1 000 000,00	0,00	1 000 000,00
	13%	14.02.2025	500 000,00	87 904,77	
	14%	05.07.2025	1 500 000,00	1 500 000,00	
	14%	26.12.2025	1 000 000,00	1 000 000,00	
	14%	30.01.2026	2 000 000,00		
Caspian Equipment Company QSC	10%				930 000,00
Ramma QSC					1 200 000,00
	10%			1 050 000,00	0,00
PRIOR LEASING ASC	12%			500 000,00	
	18%			1 000 000,00	
Yekun məbləğ:			9 620 000,00	5 453 957,99	4 873 718,46

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

19. UZUNMÜDDƏTLİ KREDİTOR BORCLARI

S/S	Borcverənin adı	31.12.2025 ci il tarixə kreditor borc	31.12.2024 ci il tarixə kreditor borc
1	CNN CAUCASIA LLC	4 314 159,00	4 314 159,00
2	SUEZ Distribution LLC	3 180 676,73	3 140 659,52
3	Azfert MMC	8 510,10	2 664 266,17
4	Məcidova Afaq Hüseyn	200 000,00	200 000,00
5	ROMAN İSAYEV ŞAHİD OĞLU	33 852,89	0,00
6	RƏHMAN VƏLİYEV MƏMMƏD OĞLU	37 525,04	0,00
7	Cəfərov Habil Vaqif (depozitlə satış)	26 009,00	0,00
8	ZAUR XARTUMOV ABDULRAŞİN OĞLU	7 324,60	0,00
9	RAM holding QSC	213 510,69	0,00
10	Hacnəbiyev Səməd Əsəd	292 000,00	244 975,13
11	Agrico MMC	739 999,17	364 088,48
12	Digər Kreditor borclar	26 785,33	29 460,51
13	PRIOR LEASİNG ASC	70 877,06	0,00
14	Ramma QSC	45 602,36	0,00
	Yekun məbləğ:	9 196 831,97	10 957 608,81

20. VERGİ VƏ SAİR MƏCBURİ ÖDƏNİŞLƏR ÜZRƏ ÖHDƏLİKLƏR

	31.12.2025	31.12.2024
Vergilər üzrə öhdəliklər	10 002,41	48 200,00
Sosial ayırmalar üzrə hesablaşmalar	--	--
	10 002,41	48 200,00

"Aqrar Innovasiya və Təchizat Şirkəti" ASC

Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

21. QISAMÜDDƏTLİ KREDİTOR BORCLARI

	<u>31.12.2025</u>	<u>31.12.2024</u>
İcarə üzrə öhdəliklər	--	--
Malsatan və podratçılara qısamüddətli kreditör borcu	325 539,36	386 316,58
Əsas vəsaitlər üzrə kreditör borclar	--	1 690,17
	325 539,36	388 006,75

22. SAİR QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

	<u>31.12.2025</u>	<u>31.12.2024</u>
Alınmış avanslar	--	--
Digər öhdəliklər	200 000,00	200 000,00
	200 000,00	200 000,00

23. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

Hesabat tarixindən sonrakı dövr ərzində Müəssisədə hər hansı əhəmiyyətli dəyişiklik baş verməmişdir.